



**ƏLƏSGƏR TALIBOĞLU**

## ŞƏRURDAN BAŞLANAN YOL

*(tədqiqat - araşdırma)*

Naxçıvan Muxtar Respublikasının tərkibinə daxil olan rayonların içərisində Şərur rayonunun özünəməxsus yeri vardır. Ərazisinin böyüküyünə, torpağının münbətiyinə, barına-bəhərinə görə digər rayonlardan çox fərqlənir.

Muxtar Respublikanın digər rayonlarından fərqli olaraq Şərur rayonunun Azərbaycan aşiq şeiriinin inkişafında da yeri ayrıcadır. Cənki ustad sənətkarımız Aşıq Ələsgərin ustadı əgər Aşıq Ali olmuşdursa, Aşıq Alının da ustadı Şərur elindən olan Ağ Aşıq Allahverdi (Qara Osman oğlu - Kosacan kəndi) olmuşdur. "Ağır Şərili", "Yüngül Şərili" kimi saz havalarının adları da məhz, bu torpaqla, bu diyarla bağlı olmuşdur.

Tarixən olduğu kimi ötən əsrə də Şərur torpağında saza-sözə böyük dəyər verilmişdir. Gənclik illərimizdə yorulmadan, sevə-sevə dinlədiyimiz Aşıq Həmidin (Danzik kəndi), Ağ Aşığın (Aşıq Usub- Sədərək kəndi), Aşıq Hüseyn Arpacayılinin, Aşıq Əli Şəhriyarlının, Aşıq Əlinin (Aralıq kəndi), Aşıq Nəsibin (Axaməd kəndi) simaları gözümüzzdə canlandığı kimi, xatirələri də qəlbimizdə yaşamaqdadır. Şərur torpağında bu gün də saza, sözə böyük dəyər verilməkdədir.

Aşıq poeziyamızın, aşiq sənətinin inkişafında Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ali, Aşıq Ələsgər kimi klassik kişi sənətkarlarımızla yanaşı, Aşıq Sona, Aşıq Pəri, Aşıq Həmayıl, Aşıq Bəsti kimi qadın sənətkarlarımızın da böyük rolü olmuşdur. O cür qadın sənətkarlardan biri də XX əsrədə Şərur torpağında doğulmuş və şöhrəti Azərbaycandan çox-çox uzaqlara yayılmış

Aşıq Nabatdır.

Aşıq Nabat (Nabat Paşa qızı Cavadova) 1914-cü ildə Şərur rayonunun Parçı kəndində (o kənd indi Xanlıqlar kəndinə birləşdirilib) yoxsul bir ailədə dünyaya gəlmişdir. Çox erkən yaşlarından anasını itirən bu qız atasının himayəsində böyümüştür. Aşıq Nabatın məlahətli və əsrarəngiz səsinin olması hər kəsin diqqətini özünə cəlb etmişdir. Dədə Qorqud timsallı nuranı ağsaqqal babaların söylədiyi ovsunlu dastanlar, ağbirçək nənələrimizin şirin-şəkər nağılları onun ruhunu saz-söz üstündə kökləmişdir və Aşıq Nabat nağılı, Aşıq Nabat dastanı da beləcə yaranmış, dildən-dilə, ağızdan-ağıza düşmüşdür.

Aşıq Nabatın ailə qurmaq sevdası onu sevmədiyi bir insana zorla vermək istədikləri üçün baş tutmamışdır. Bu hadisə ona böyük təsir etdiyindən Aşıq Nabat Şərurda duruş tapa bilməyib Qarabağa getməli olur. O, 1934-cü ildə Bərdəyə gəlir. Burada məclislərdə oxuduğu zaman Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musa ilə tanış olur, onunla birlikdə el məclislərində iştirak edə-edə saz, söz sənətinin sırrlərinə dərindən iyələnir. Eyni zamanda Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov və Qurban Pirimov kimi ustadlarla bir yerdə xanəndəlik edir.

Aşıq Nabat 1937-ci ildə Yevlax şəhərinə köçür, burada Borsunlu Məzahirin aşıqlar dəstəsinə qoşulur. Sevdalı Həsən, Pərvanə Həsən, Aşıq Əsəd, Aşıq Saleh və Aşıq Teymur kimi gözəl aşıqlarla tanış olub, onlarla birlikdə məclislərə gedir. 1938-ci ildə aşıqların ikinci qurultayına nü-

mayəndə seçilir. 1940-cı ildə may ayında Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edir və sevimli şairimiz Səməd Vurğunun "Danışaq" adlı qoşmasını ilk dəfə burada oxuyur. Hələ 26 yaşında Kremlin səhnəsində uğurla çıxış edən Şərurun bu nəgməkar qızının səsi-sorağı Azərbaycanın sədlərini aşmış olur. 1954-cü ildə "İzvestiya" qəzetində onun haqqında geniş məqalə yazılar və həm də şəkili verilir.

Aşıq Nabatın ecazkar səsi olduğunu görən Azərbaycanın böyük şairi Səməd Vurğun onu Bakıya dəvət edir. 1961-ci ildə Aşıqların III qurultayına nümayəndə seçilir. Həmin dövrdə otuz üç aşiq haqqında xüsusi bülleten buraxılır ki, onlardan da biri Aşıq Nabat olur.

1968-ci ildə isə böyük folklorşunas alimimiz Sədənik Paşayev

"Azərbaycan qadını" jurnalında onun haqqında gözəl bir məqalə ilə çıxış edir və Aşıq Nabata yüksək qiymət verir.

Aşıq Nabat ömrünün sonuna qədər Yevlax şəhərində yaşamasına baxmayaraq, Şəruru heç zaman unutmamış, onun həsrəti ilə yaşamış və 1973-cü ildə dünyasını dəyişərkən öz vəsiyyətinə görə Şərura gətirilmiş və Siyaqut kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda yeganə övladı olan qızı Kəmalə xanım isə Yevlax şəhərində yaşayır.

Aşıq Nabat təkcə ifaçı aşiq olmamış, eyni zamanda, həm də bədii yaradıcılıqla məşğul olmuşdur. Çox təəssüflər olsun ki, aşığın şeirləri sağlığında toplanmamış və çap olunmamışdır. İllər keçdikdən sonra Aşıq Nabatın 70 illiyi ərefəsində gözəl ziyanlı, qədirşunas insan olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz Mükaflatı laureanti, şair-publisist Budaq Təhməz aşığın olduğu yerləri el-el, oba-oba gəzərək, böyük çətinliklər bahasına olsa belə, onun ırsinin çox kiçik bir hissəsini toplaya bilmüşdür. Səksəninci illərdən üzü bəri isə aşığın yaradıcılığının təbliği ilə



məşğul olmuşdur. Sevimli şair, filologiya elmlər namizədi, dozent Məhərrəm Cəfərlinin yanından köməkliyi və redaktorluğu ilə "Aşıq Nabat" kitabçısını çap etdirib oxuculara ərməğan etmişdir. İstedadlı şair Budaq Təhməz aşığın keşməkeşli həyatını və könül dünyasını əks etdirən "Aşıq Nabat" adlı lirik-romantik bir poema da yazmışdır. Bununla da o, Aşıq Nabat şəxsiyətinə və yaradıcılığına olan sevgisini poetik bir dillə, dərin məhəbbətlə əks etdirmişdir. Şair, eyni zamanda, 1982-ci ildə Şərur rayonunun Siyaqut kənd orta məktəbində Aşıq Nabatın yubileyini təşkil edib keçirmiştir. Hətta görkəmli akademik İsa Həbibbəyli də o zamanlar həmin yubileydə iştirak etmişdir.

Bir filoloq, bir ziyali, bir şair, hər şeydən əvvəl isə, aşiq poeziyasının vurğunu olan bir oxucu kimi Aşıq Nabatın şeirlərini incələdikcə heyrətlənməyə bilmirsən. Bir daha anlayırsan ki, Aşıq Nabat heç də sıradan biri olmamışdır. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Dədə Ələsgər bulağından su içən aşiq mükəmməl söz sahibidir. Onun şeirlərindəki fikir dolgunluğu, poetik ifadə tərzi, aşiq şeirlər məxsus duruluq və axar adımı valeh etməyə bilmir. Aşığın şeirlərində yurd sevgili, yurd həsrəti hissələr daha üstünlük təşkil edir. Bu da səbəbsiz deyil. Gənclik illərindən doğulduğu Şərur torpağından ayrı düşən bir aşıqdan bundan savayı, daha nə gözləmək olardı ki?!.....

*Taleyin hökmüylə gələn qardaşlar,  
İtirmişəm tapın ellərim mənim.  
Çərxi-fələk saldı məni toruna,  
Ağlamır, lal olub dillərim mənim. -*

deyən aşiq öz hissələrini, öz duyğularını nisgili bir dillə ifadə edərək "Yaxşıdır" rədifli gəraylısında son nöqtəni belə qoyur:

*Qürbət eldə xan olunca,  
Öz yerimdə qul yaxşıdır.*

Doğulduğu torpağa varlığı ilə bağlı olan Aşıq Nabat illərlə yurd deyə-deyə yanır yaxılır.

*Taleyin hökmüdür belə,  
Məni atıb eldən-elə.  
Dərviş olub düşdüm dilə,  
Bu dünyada, bu dünyada.*

*Nabat, harda qaldı elin,  
Oğulsuz bükülüb belin.  
Lal olub danışmır dilin,  
Bu dünyada, bu dünyada.*

Dərviş olub eldən-elə düşən aşığın yurd sevgisi zaman keçidkə səngimək bilmir.

*Könlüm axır Vətənə sarı. -*

deyən bu insanın həsrəti günü-gündən daha da artır, onu Vətənə sarı çəkir.

Klassik aşiq poeziyamızın ənənələri, ifadə formaları Aşıq Nabatın şeirlərində də öz bədii həllini dolğun şəkildə tapmışdır.

*Al yaşıl geyinib tirmə bağlayın,  
Bənzəyin qubaya-qaza, gözəllər.*

*Ağ buxağa gül-bənövşə düzərsiz,  
Gərdən çəkib bağrin başın üzərsiz.  
Şıgallanıb toy-düyündə gəzərsiz,  
Bu hal çox yaraşır sizə, gözəllər.*

Gözəllərə bu cür gözəlləmə deyən aşiq özünü də unutmur.

*Həqiqət yolunda mən bir səyyadam,  
Günəşli ölkəmə baxdıqca şadəm.  
Cəfakesəm, yorulmamış Fərhədam,  
Nabat meylin salıb saza, gözəllər.*

"Açılmamış soldu güllerim mənim". - deyən Aşıq Nabat daima taleyindən şikayətlənir. Lakin bunu elə bir formada, elə bir dillə ifadə edir ki, istər-istəməz heyrətlənməyə bilmirsən.

*Dörd bir yanım qaranlıqdır, adadı,  
Fələk tutub qollarımdan budadı.  
Aman, qoyma, o dəryada, sudadı,  
Qərq olub dəryada batan baxtımı.-*

deyən aşiq sonda isə "Paytaxtı yan üstə çonən mən oldum" -deyir.

Bütün ustad aşıqlarımız kimi Aşıq Nabat da bayati janrına müraciət etmiş, özünəməxsus orijinal bayatılar yarada bilmüşdir.

*Mən aşiqəm üz üzər,  
Bu dərddən can üzüsər.  
Bülbül qanad tərpədər,  
Külək əsər, üz üzər.*

*Əziziyəm ağam, gəl,  
Ölməmişəm sağam, gəl.  
Boynunda qəm zənciri,  
Yolunda dustağam, gəl.*

Aşıq Nabatın bu kitabçada Aşıq Hüseynlə verilmiş birgə deyişməsini aşiq şeirinin mükəmməl nümunələrindən biri kimi qiymətləndirmək düzgün olardı.

#### Aşıq Hüseyn

*Aşıq Nabat, götür sazı deyişək,  
Düz ilqardan, sədaqətdən danişaq.  
Şairlərin sənətindən söz açaq,  
Görünməmiş məharətdən danişaq.*

#### Aşıq Nabat

*Şair qardaş, sən qələmlə, mən sazla,  
Əlli yaşılı bu bahardan danişaq.  
Min dil açıb Azərbaycan torpağı,  
Tükənməyən arzulardan danişaq.*

Aşıq Nabatın Şərurdan başlayan sənət yolu Azərbaycanın hər bir elini, obasını, bütövlükdə Vətən torpağını qarış-qarış gəzərək dolaşdı və sonunda qəlbərə, onu sevən könüllərə köcdü və orada da yaşamaqdadır.

Di gəl ki, Aşığın adını həyatda əbədiləşdirmək, xatirəsini yaşatmaq üçün Şərurda onun adını daşıyacaq bir küçə, bir uşaq bağçası və ya bir məktəb olsayı necə də gözəl olardı? Yəqin ki, bununla əlaqədar düşünənlər nə zamansa tapılacaqdır.

Şərurdan başlanan sənət yolunun yolcusu olan Aşıq Nabatın sazı yüksəklərə qaldırması Azərbaycanda qadın aşıqları sırasında onun da özünə layiq yerinin olmasını göstərən ən böyük amillərdən biridir.